

XX əsr əreb ədəbiyyatının görkəmli nümayəndəsi, yaradıcılığı Şərq və Qərb dünyası, onun ədəbi-fəlsəfi dəyərləri ilə bağlı olan Mixail Nuaymənin yaradıcılığı keçən yüzilliyin ikinci yarısından etibarən diqqət mərkəzində olmuş, bir sıra araşdırmaçıların tədqiqat obyektinə çevrilmişdir. Azərbaycan, əreb, türk, rus, Amerika və Avropa tədqiqatçılarının əsərlərində təhlil və şərh edilən mütəfəkkir yazıcının yaradıcılığına olan maraq təsadüfi deyil. Çünkü əreb ədəbiyyatı ənənəleri, Şərq bədii düşüncə və fəlsəfi fikri, sufizm təlimi, islam, xristianlıq, qədim hind dini-fəlsəfi təlimi, rus və Amerika ədəbiyyatının müxtəlif tərəflərini bədii yaradıcılığa getirən və bütün bu qaynaqlardan orijinal tərzdə bəhrələnərək fərqli və yeni əsərlər meydana gəlmişdir.

etmək fürsəti vermişdir.

M.Həmidov Mixail Nuaymənin yaradıcılığı ve dünyagörüşünü formalasdırıan əsas istiqamətləri şərh etmək üçün, ilk növbədə, XIX əsr əreb ədəbiyyatını, xüsusilə də Livanın mədəni mühitini aşasdırmaya cəlb etmişdir. İslam və xristian, Şərq və Qərb dünyasının görüşdüyü, bəzi məqamlarda isə kəsişdiyi Livan əreb dünyasında bir sıra lokal və Qərbin missionerlik fealiyyətinin getirdiyi yenilikləri ilə fərqlənirdi. Bunnlar isə müasir əreb ədəbiyyatının formalasmasına ciddi şəkildə öz təsirini göstərmişdi. Məhz bu dövrlərdə ölkədən xaricə gedən mühacirlər əreb ədəbiyyatının inkişafında böyük rol oynamışlar. Mahir Həmidov da qeyd edir ki, Amerikaya köçən li-vanlılar əreb ədəbiyyatını yeni bir is-

ve oxuduğu bütün mənbələrdə həmin məsələlərin cavabını axtarmışdır. "Oxucularıyla ilk dəfə 1913-cü ilde "Əl-Fünun" dərgisində nəşr etdirdiyi "Ümidsizlik gecəsindən sonra ümid sabahı" adlı məqaləsi ilə görüsən Mixail Nuayma bu tarixdən başlayaraq 1974-cü ilə qədər məhsuldan fəaliyyətini davam etdirdi. Bu zaman müddətində şeir, qısa hekayə, məqale və roman formasında 30 əsər nəşr etdirdi. Ərəbcə nəşr etdirdiyi əsərləri sonra özü ingilis dilinə çevirərək yenidən çap etdirdi" yazar müəllif M.Nuaymənin yaradıcılıq yolunun ümumi mənzərəsini təqdim etmişdir. Müəllif əreb yazıçısının divanı, ədəbi-estetik məqalələri, hekayələri və romanlarının tam siyahısını vermiş, bununla gələcək tədqiqatçılar da faydalı olmuşdur.

rahat ola bilmir”, “Sözləri ifadə vasi-təsi olaraq istifadə edən yazıçının hər sözünün arxasında daim bir mə-na dayanmalıdır”, “Yazıçının yüksək xəyal məhsulu olan bir əsərini oxu-cunun da anlaya bilməsi üçün onunda bəlli bir ölçüdə geniş xəyal gücü-ne sahib olması lazımdır” kimi bu gün də əhəmiyyətini qoruyub saxla-yan estetik fikirləri kitabda verilən maraqlı nümunələrdəndir.

Monoqrafiyanın ən əhəmiyyətli hissələrindən biri, heç şübhəsiz, M.Nuaymənin şeirlərindən bəhs edən bölümdür. Biz burada şair Nuaymə ilə yanaşı, tərcüməçi-şair Mahir Həmidovu da görürük. Bütün şeirlərin müəllif tərəfindən tərcümə edilməsi, həm də poetik tərcümədə təqdim edilməsi, heç şübhəsiz ki, gərgin bir əməyin nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, son illərdə M.Həmidovun əreb yazılışının şeirlərinin tərcüməsindən ibarət "Kipriklerin piçiltisi" kitabı da işiq üzü görmüşdür. Bu da M.Həmidovun M.Nuaymənin yaradıcılığına ədəbiyyatşunaslıq, təqnid və tərcüməciliyik kimi üç mühüm aspektdən yanaşlığını göstərməkdədir. Monoqrafiyanın Türkiyə türkçesində olduğunu nəzərəalsaq, müəllifin əreb şairinin şeirlərini hər iki türkçəyə çevirdiyidə nəzərdən qaçmamalıdır.

Ərəb, ingilis və rus dillərindən
şeirlər yazan M.Nuaymə daha çox
fəlsəfi və düşündürүүçü məsələləri
qələmə almışdır. M.Həmidov şairin
şeirlərinin məna və ideyasından
bəhs edərkən onları Allah, vəhdəti-
vücud, tənasüx, ağıl və sevgi, varlıq,
həqiqət, ruh, mən və eşq kimi fəlsə-
fi mövzulara görə təsnif etmişdir.
“Yaradıcıya bütün qəlbi ilə inanın
şair bütün varlıq aləmini gözle gö-
rünməyen Allahın yaratlığına inanır”
deyən müəllif şairin “Kimsən sən, ey
mənliyim” şeirindən çox dərin məna-
lı bir nümunə təqdim etmişdir:


Şərqşünaslığımızda önəmli bir kitab

Mahir Həmidovun “Mixail Nuaymənin poetikası və şeirləri” monoqrafiyası haqqında

na qoyn M.Nuaymə novator yəzici idi. AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, M.Nuaymə və ərəb ədəbiyyatının digər mühüm məsələləri haqqında onurlarla elmi məqalənin müəllifi, eyni zamanda, ərəb dilli mənbələrin, bədii əsərlərin tərcüməçisi olan Mahir Həmidovun "Mixail Nuaymənin poetikası və şeirləri" adlı kitabı görkəmli yəzicinin yaradıcılığının öyrənilməsində əhəmiyyətli bir mənbədir. Ankarada və professor Rahmi Ərin ön sözü ilə nəşr olunan monoqrafiyanın Azərbaycan, Türkiyə və türkdilli elmi dairədə vacib bir probleme həsr olunmuş kitab kimi yayılacaq sübhe doğurmur.

M.Nuaymənin yaradıcılığı Azərbaycanda ilk dəfə görkəmli şərqşünas alim Aida İmanquliyeva, sonralar bu sətirlərin müəllifi tərəfindən araşdırılsa və son dövrlərdə filosof ədibin əsərləri ilə bağlı bəzi tərcümə və məqalələr yazılsı da M.Həmidovun monoqrafiyası zəngin mənbələrə əsaslanan, sözügedən sahədə filoloji fikrin yeni müləhizələrini diqqətə alaraq, ədibin yaradıcılığını geniş aspektdə araşdıraraq ərsəyə gələn əhəmiyyətli bir kitab kimi yüksək qiymətləndirilməlidir. Onu da qeyd edək ki, M.Həmidov 2011-ci ilde Ankara Universitetində Mixail Nuaymənin yaradıcılığının tədqiqi ilə bağlı filologiya üzrə felsefə doktorluğu disertasiyası müdafiə etmişdir.

M.Nuaymenin poeziyasını, divanına daxil olan şeirlərin fəlsəfi qaynağı, məzmun və ideyası, ədəbi xüsusiyyətlərini geniş şəkildə təqdim edən müəllif yazıçının dövrü, həyatı, dünyagörüşünü formalasdıran amillər və mənbələri də tədqiqatdan kənarda qoymamışdır. Bu da monoqrafiyanın ərəb yazıçısı haqqında tam və etrafı mənzərə yaratması ilə nəticələnmiş, Şərq və Qərb dünyasının sev-sevə oxuduğu ədibin yaradıcılıq cəhətləri ilə bizi yaxından tanış



tiqamətdə inkişaf etdirdilər. Büyük əksəriyyəti livanlılardan ibaret olan Amerikadakı əreb yazıçılarının bəzi məqamlarda yerli ədəbiyyatdan fərqli məsələlərə diqqət yetirərək müəsir əreb ədəbiyyatının sürətli tərəqqisində əsaslı rol oynadıqları da müəllifin haqlı mülahizələri arasındadır.

Monoqrafiyada Mixail Nuaymənin həyatının müxtəlif mərhələləri - Livan və Rusiya dönəmi, Amerika dövrü, Amerikadan sonrakı Livan dövrü ətraflı şəkildə öz əksini tapmış, yəzicinin həyatındakı ən vacib məqamlar təsvir olunmuşdur. M.Həmidov Livana səfəri zamanı yəzici-nin yaşadığı evdə də olmuş, qardaşı oğlu ilə söhəbətlər etmiş, mütəfəkkir ədibin məzarını ziyarət etmişdir. Bu fakt da onu göstərir ki, Mahir Həmidov araşdırduğu mövzunu tamamilə əhatə etmiş, sadəcə kitablardan de-yil, daha orijinal mənbələrdən də qaynaqlanmışdır.

Gənclik dövründən başlayaraq zehnini daim məşğul edən "Həyatın mənası nədir, ölüm və ölümdən sonrakı həyat hansı anlamı daşıyır, insanın bu dünyadaki varlıq qayəsi nədən ibarətdir" sualları ətrafında düşünən M.Nuymə müəllifin fikrincə, həyatının bütün mərhələlərində

"Nuaymənin ədəbi əsərleri bütünlükə dəyərləndirildikdə onun düşüncə dünyasının tək bir mədəniyyətdən bəslənmədiyi görülməkdədir" deyən M.Həmidov yazıçının yaradıcılığında xristian, islam, rus, Qərb və qədim hind mədəniyyətini, bu zəngin qaynaqlardan gələn ədəbi-fəlsəfi, dini təsirləri ayrılıqda tədqiqat obyektiinə çevirmişdir. Xristian yazıçının islam dini haqqında düşüncələri, sevdiyi üç kitab arasında "Qurani-Kərim"in olduğu, islam peyğəmbərinə münasibət də müəllifin xüsusi həssaslıqla bəhs etdiyi məqamlar-dandır. Kitabın ən maraqlı məsələləri arasında M.Nuaymenin klassik ərəb şairləri əl-Məərri və əl-Mütənəbbi yaradıcılığına verdiyi dəyer və onlardan təsirlənməsi də diqqəti cəlb edir. "Nuaymənin saf eşqi, dərin düşüncə və ruh zənginliyini ifadə edən şeirlərə meyl etdiyini söyləyə bilərik" deyən müəllif şairin əl-Məərrinin əsərləri içərisində çox bəyəndiyi bu mənalı şeirindən də nümunə verir: "Mənim inancıma və düşüncəmə görə nə ölüünün ardınca ağlamaq, nə də yeni doğulana sevinmək vardır".

Məlum olduğu kimi, Mixail Nuaymə şair olmaqla yanaşı, həm də estetik olmuş, ədəbi-nəzəri görüşlərinin dəşirin xüsusiyyətlərini şərh etmişdir. M.Həmidovun söylədiyi kimi, "tənqidçi Nuaymə ilə şair Nuaymə arasındakı oxşarlıqlar və fərqliliklərin nədən ibarət olduğunu ortaya çıxarmaq" üçün müəllif tənqidçinin şeir səneti haqqındaki düşüncələrini, şeirin mahiyyəti, məqsədi, şeirdə həyat, şeirdə musiqi, şeirdə yaradıcılıq anlayışı və müddəti, şeirdə doğruluq prinsipi kimi məsələləri geniş çərcivədə oxuculara təqdim etmişdir. M.Nuaymənin "Yazar qəlbindəki duygulardan və zehnindəki təsvirlərdən qurtulmaq üçün özünüň şüursuzca qələmə doğru itələndiyini görür, son qafiyəni getirənə qədər

*Ey mənliyim!
Sən mənim içimdə eks-səda
Yaradan bir nəgməsən, əsrarəngiz bir nəgmə
Görmədiyim gizli bir Sənətkarın möhürü!
Sən küləksən, sən mehsən!
Dənizsən, dalğasan sən!
Sən ildirim, sən şimşək!
Sən gecəsən, şəfqəqsən!
Sən səni Yaradandan sadaca tacallısan!*

“Qorxum yox nə əzabdan, nə zi-
yandan, Mənim şərikim qəza, yolda-
şımsa qədərdir!” deyən cəsarətli şai-
rin şeirləri M.Həmidovun tərcümə-
sində həm yüksək mənasını, həm də
poetikasını qoruyub saxlamışdır:

*Çevir iman közünə atəş qıgilcımını,
Məlhəm eylə, ey Rəbbim, mərhəməti qəlbime!*

M.Nuaymə şeirlərində dünyani, yaranışı, varlığı düşünən bir filosofdur, həqiqətə susayan bir müdrikdir, sevgi arayan bir yolçudur. Bütün bunları M.Həmidov öz monografiyasında elmi mülahizə və bədii nümunələrin vəhdətində təqdim etmiş, insanları düşünməyə çağırın şairin səsi ilə danışmışdır:

*Budur mənim hekayəm, ey yolçu, gəl bərabər
Dua edək mənimlə! Dəzgahım üzərində
Qədərdən gizli bir üz, bir sərr kimi əbədi
Səni gördüyüüm anda, gəl, dua et mənimlə
Dua et ki, sənin də varlığının təməli
Lap elə mənimkitək,
Qoy elə sevgi olsun!*

MÜNYASİBET